

Erməni riyakarlığı altında gizlənən terror həqiqətləri

Və ya 10 il ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində törədilən 110-dan çox terror aktı

Son vaxtlar Ermənistən hökuməti tərəfindən həyata keçirilən təxribatçı fəaliyyət bir daha sübut edir ki, işgalçi ölkənin rəhbərliyi Dağılıq Qarabağ münasibəsinin sülh yolu ilə nüzamlaması üçün danışıcıqlar prosesindən çox uzaqdırlar. Erməni terrorizminin qanlı təcrübəsi, mövcudluğunun bütün dövrü ərzində "Böyük Ermənistən" və "erməni soyqırımı" haqqında uzunmüddətli və bacarıqlı təbliğatla və təşkil olunmuş ictimai rəya psixoloji təzyiqlə pərdələnmişdi.

Nəticədə, xeyli müddət döyüda bir çox ictimai xadimlər və siyasetçilər erməni terror təşkilatlarını milli-azadlıq hərəkatının bir hissəsi kimi, bilavasitə və ya dolayılışla, onların cinayətkar fəaliyyətini bəyənərək qəbul ediblər və qəbul etməkdə davam edirlər. Erməni terrorizmi Türkiyənin sabitliyini sarṣımaq və bəzi başqa dövlətlər tərəfindən ona təzyiq etmək vasitəsidir. Qondarma "erməni soyqırımı", tarixi faktların əksine, ən yüksək səviyyələrdə siyasi spekulasiya predmetinə çevrildi.

Nəticədə erməni təşkilatları tərəfindən yaradılmış miflər, demək olar ki, bütün ermənilərin ağıllarına və şüurlarına sahib olaraq yalnız türk deyil, həm də Azərbaycan xalqına qarşı çoxsaylı qanlı terror aksiyalarının həyata keçirilmərinə bəhane oldu. "Daşnakşütün"un terror fəaliyyəti həmçinin Türkiyə ilə dost münasibətlərə olan bir çox dövlətlərin vətəndaşlarına qarşı yönəldilmişdi.

"Erməni xalqının məhv edilməsi haqqında" yeni miflərin yaradılması "Daşnakşütün"un terror fəaliyyətində mühüm yer tuturdu. Onların arasında 1915-ci ildə guya Osmanlı hökuməti tərəfindən edilmiş "erməni soyqırımı" haqqında uydurulmuş iddianı xüsusi qeyd etmək lazımdır. Mübələğəsiz tesdiq etmək olar ki, "erməni soyqırımı" ildırım sürətli bütün ermənilərin şüurlarını bürüdü, çünki bu mifin yaradılması təkcə "Daşnakşütün" deyil, həm də erməni Kilsəsi daxil olmaqla, erməni cəmiyyətinin bütün təbəqələri iştirak edirdi. Bundan başqa, Ermənistən Respublikası, erməni kilsəsi və müxtəlif erməni təşkilatları döyündən bir çox ölkələrində "erməni soyqırımı"nın həm müxtəlif dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən tanınması üçün aktiv təbliğat işi aparırlar. Fikrimcə, "erməni soyqırımı" haqqında mif, erməni terrorizminin sonrakı inkişafı üçün aparıcı rollardan birini oynadığını görə, onun formalaması tarixinə aydınlıq getirmək lazımdır.

Məlum olduğu kimi, Birinci Dünya müharibəsi zamanı qanunsuz erməni silahlı dəstələri de-faktō vuruşan tərəf idi. Türkiyə vətəndaşları olan ermənilərin döyü dəstələri - Türkiyəyə qarşı çar Rusiyası tərəfində vuruşurdular. Bundan başqa, erməni silahlı dəstələri həmçinin türk ordusunun arxasında, hərbi əməliyyatlardan uzaqda da fəaliyyət göstəridilər. Onlar tələnlər edir, yaşayış məntəqələrini dağıdır, insanları kütləvi surətdə (etnik türkleri və kürdəri) öldürürdülər. Qanunsuz erməni silahlı hərbi hissələrinin fəaliyyətinin planlaşdırılması və idarə ediləməsi erməni partiyalarının və onların özəklərinin "komite üzvü" adlandırılaraq rehbərləri tərəfindən aparılırdı. Bu şəraitdə Osmanlı hökuməti "komite üzvleri"nin həbsi haqqında qərar qəbul etdi və 1915-ci il aprelin 24-de dövlətə qarşı fəaliyyətdə ittihəm edilən 2345 "komite üzvü" həbs edildi. Erməni kilsəsinin katolikosu V Qevorq ABŞ preziden-

tinə göndərdiyi teleqramda Osmanlı hökuməti tərəfindən ermənilərin kütləvi məhv edildiyini bildirir və erməni xalqına kömək göstərməyi xahiş edirdi. Bu haqda çar Rusiyası da məlumatlandırmışdır və Xarici İşlər Nazirliyi dərhal Rusiyadan London, Vaşinqton, Paris və Romadakı səfirlerinə teleqram göndərir. Bu teleqramlarda çar Rusiyasının Xarici İşlər Nazirliyi öz sefirlerini, fəaliyyətlərini aktivləşdirməyi və Britaniya, ABŞ, Fransa və İtaliyanın "Osmanlı dövlətində ermənilərin soyqırımı"ni tanımlarına nail olmağı xahiş edirdi.

Bələliklə, erməni siyasetçiləri, alimləri

yeni mühakimə edirdilər. Ölüm cəzası tələb etmiş prokurorluq məhkəmənin bəraət hökmüne etiraz edir, amma sonra öz tələbdən geri çekilir. Məhkəmə üzvləri siyasi düşüncələrinə görə seçilənlər və işin müzakirəsi zamanı ittihəm edilən və kəndli tərəfindən gizli tehdidlər məruz qalırdılar. Məhkəmədə Teyleryan öz hərəkətlərinə onunla haqq qazandırıldı ki, onun aile üzvləri Birinci Dünya müharibəsi dövründə Türkiyə hökuməti tərəfindən məhv edilmişdi. Digər bir terror hadisəsi isə 1921-ci ilin iyulunda İstanbulda baş vermişdi. ADR dövründə daxili işlər naziri olmuş Behbud xan Cavanşir,

1921-ci il iyulun 17-də erməni terroru Mişaq Torlakyan tərəfindən qətle yekirildi. Keçirilən məhkəmədə Azərbaycan nümayəndələrinin gərgin səyi nəticəsində prokuror daşnak terrorçusu Mişaq Torlakyan üçün ölüm hökmü tələb edir. Lakin səhəri gün gözənləndən prokuror işdən uzaqlaşdırılır. "XX əsrin məhkəməsi" adlanan proses erməni havadarlarının təzyiq və təsiri nəticəsində ort-basdır edildi. Cinayət cezasız qaldı. Bu, insan haqq və hüquqlarını rehbərtutan Avropa hüquq məhkəməsi tarixində "qara ləke" olaraq yaddaşlarda qalıb. Bəlkə elə bu cəzasızlığın nəticəsidir ki, XX əsrin əvvəllerində terrorun miqyası daha da genişləndi.

Bütövlükde erməni terrorizmə bəraət hökmü çıxarıldı və bununa da erməni terrorçularının 70-80-ci illərdə bütün türk dünyasına qarşı qanlı aksiyalarına "yaşlı işq" yandırdı.

Daşnak qəzeti "Armenian Weekly" 1983-cü il martın 9-da Yuqoslaviyada türk səfiri Qalip Balkarı öldürmüş iki erməni terrorçusunu üzərində qurulan məhkəmə prosesi ile əlaqədar yazırı ki, bu proses "o cəhətdən "Teyleryan-Torlakyan proseslərinə" oxşadı ki, terrorçular öz hərəkətlərini Türkiyəyə qarşı siyasi tələblərlə doğrultmayı bacardılar. Həmçinin qeyd etmek lazımdır ki, Berlin dairə məhkəməsinin biabırçı hökmündən dərhal sonra döyündən müxtəlif ölkələrində erməni terrorçuları tərəfindən Türkiye və Azərbaycan dövlət xadimlərinin silsilə qətləri baş verdi. Onlar Romada Seid Helim Paşanı (6 dekabr 1921-ci il), Berlində Osmanlı hökumətinin keçmiş baş naziri Bahattin Şekeri və Trabzonun keçmiş qubernatoru, professor Cemal Azami (17 aprel 1922-ci il), Tiflisdə Kamal Paşa və onun müavini Sureyya bayi (25 iyul 1922-ci il), Buxarada Ənver Paşanı (4 avqust 1922-ci il) öldürmüdürlər. Bu qanlı aksiyalar erməni terror təşkilatlarının fəaliyyətinin növbəti mərhələsinin başlangıcı oldu.

Erməni terrorizminin növbəti mərhəlesi Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydar və vitse-konsulu Bahadır Demirin 1973-cü il yanvarın 27-də Santa Barbara'da qəti İl basıldı. Terror aktı Yanıkyan tərəfindən törədilmişdi və fərdi erməni terroru kimi qəbul edilmişdi. Amma tezliklə aydın olub ki, bu aksiya erməni terrorizminin planlaşdırılmış, təşkil olunmuş və məqsədyönlü hissəsidir. Buna, həmçinin Yanıkyanın ölümündən sonra ABŞ-də dərc edilmiş "Armenian Reporter" erməni qəzətinin iddiası şahidi edir. Qəzət yazırı: "O, "siyasi mübarizə"nin yeni erasını açdı və "erməni tarixi"nin gedisiğini dəyişdirdi".

Bələ ki, Fransa, Böyük Britaniya, ABŞ, Yaxın Şərqi ölkələrinin erməni təşkilatları, XX əsrin 70-ci illərinin əvvəllerində Fələstin terror təşkilatlarının təcrübəsindən rulhanaraq (bu haqda aşağıda söhbət gedəcək) və siyasi mübarizənin səmərəsizliyi haqqında nəticəyə gelərək, dünya ictimaiyyətinin diqqətini "erməni xalqının probleminə" cəlb etdilər.

maqsədi ilə terror aktlarının həyata keçirilməsi metoduna qayitmağa qərar verirlər. Bu dövrdə "Daşnakşütün"un çoxsaylı terror qruplaşmaları yaradılmışdır - "Erməni inqilab ordusu", "Yeni erməni müqaviməti", "Ermənistən azad olması üçün yeni erməni müqaviməti", "Erməni azadlıq təşkilati", "Erməni soyqırımına münasibətdə adalet mübarizəri", "Erməni soyqırımı adalaht Kommandosları", "Erməni soyqırımı qisasçıları" və s. 1972-1991-ci illər ərzində bu qruplaşmalar tərəfindən türk diplomatları, siyasetçiləri və biznesmenlərinə qarşı 300-dən çox terror aktı törədilmişdir. Xüsusilə, onlar Avstriya, Fransa, Yuqoslaviya, İsveçrə, Avstraliya, Belçika, Bolqarıstan, Danimarka, İspaniya, ABŞ, BMT-də türk diplomatlarını öldürmüştərlər.

Terror aktlarına bəraət qazandırmaq üçün daşnak qəzeti "Armenian Weekly" bildirirdi ki, erməni ordusu və Kommandosun Türkiyənin rəsmi şəxslərinə qarşı aktları ədalətlidir və erməni xalqının eksriyyəti tərəfindən dəsteklənir və ermənilər yalnız "yaradılış aktları" kimi bu zorakı aktları nəticəsində oyana bilərlər, çünki Türkiyənin istənilən nümayəndəsinin məhv edilməsi erməni leyaqətinin bərqrar olmasını bildirir. Daşnaklar, ermənilərin belə hərəkətlərdə iştirak etməsinin "müstəsna hüquq" olduğunu bildirir və deyidilər ki, bu hərəkətlər terrorizm deyil. 70-ci illərin əvvəllerində marksizm-leinizm ideologiyasına tərəfdar olan ASALA (Armenian Secret Army for the Liberation of Armenia) terror təşkilati yaradılmışdır. Bu erməni terror təşkilatının məqsədi Türkiyənin şərqi, şimalı İran, indiki Ermənistən ərazisi, Azərbaycanın Dağılıq Qarabağ regionu və Naxçıvan Muxtar Respublikası əraziləri daxil olmaqla "Böyük Ermənistən" yaratmaq və həmçinin uydurma "erməni soyqırımı"nın dünya ictimaiyyəti tərəfində tanınması id. Bu təşkilat Türkiyə hökumətini 1915-ci ildə guya 1.5 milyon erməninin qətli üçün öz məsuliyyətini açıq tanımağa, təzminat ödəməye və ermənilərə erazi güzəştə getməye məcbur etmək fikrindədir. Simptomatikdə ki, 1982-ci il avqustun 7-də Ankaradən beynəlxalq aeroportunda erməni terrorçuları 10 sənisi ölmüş və 71-ni yaralmışdır. Polis terror aktı zamanı öldürümüş və yaralılmışların sayını hebs edilmiş erməni terrorçularından biri Levon Ekmekciyanı məlumat verdi, o, "bu çox azdır" demişdi. Bu təşkilatın məqsədlərinin reallaşdırılmasının əsas metodu-terror aktlarının keçirilməsidir.

ASALA ABŞ, Yunanistan, yunan Kipri, Fransa, İran, Livan və Suriyadan erməni diasporunun destəyini alır. SSRİ-nin mövcudluğu dövründə ASALA öz məqsədlərinə nail olmaq üçün əməliyyat meydani kimi Ermənistən SSR-dən fəal istifadə edirdi. 1975-ci ilin yanvarında Beyrutda Ümumdünya Kilsələr Şurasının binasında ASALA tərəfindən həyata keçirilmiş terror aktı erməni terror təşkilatlarının qanlı fəaliyyətindən yaranan başlangıcı haqqında dünya ictimaiyyətinə xəber verdi. Bele ki, ASALA nümayəndəsinin bəyanatına əsasən, 1975-ci ildə təşkilatın birinci əməliyyatı ermənilərin Birleşmiş Ştatlarla mühacirətinin dəsteklənməsi məqsədilə Ümumdünya Kilsələr Şurasının ofisi qarşı keçirilmişdir.

Tezliklə ASALA-nın çoxsaylı erməni terror qrupları yaradılır - "Erməni azadlıq cəbhəsi" (1979-cu il), "Erməni azadlıq hərəkəti" (1981-ci il), "Orli" (1981-ci il), "İntihar edənlərin eskadronu" (1981-ci il), "9 iyun" (1991-ci il), "Erməni birlüyü" (1988-ci il), "Genc ermənilər ittifaqı" (1990-ci il) və b. Bundan başqa, ASALA terror təşkilatları qanlı aksiyalarını tez-tez "Orli" ve "3 oktyabr" qrupları adından həyata keçirirdi. Əvvəlcə bu təşkilatların həmlələrinin obyekti türk diplomatları idi. Sonradan onlar Türkiyə ilə dost münasibətdə olan və ASALA-nın döyüşçülərini həbs edən dövlətlərin vətəndaşlarını və nümayəndələrinə qarşı çoxsaylı hücumları edirlər. Qarabağ münasibəsinin gerginləşdiyi dövrədə onlar Dağılıq Qarabağ silah çatdırılması və muzdurluların cəlb olunması ilə məşğul olurdular, həmçinin Dağılıq Qarabağda etnik azərbaycanlılarla qarşı çoxsaylı hücumlar həyata keçirirdilər.

1975-1985-ci illər ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində ASALA-nın terror qruplaşmaları tərəfindən 110-dan çox terror aktı həyata keçirilmişdir, onlardan 39-u silahlı hücum, 70-dən çoxu bomba partlayışı ilə müşayiət olunmuşdu. Bu aktlar nəticəsində 42 türk diplomatı və digər dövlətlərin 4 diplomatı öldürülmüşdülər, həmçinin 15 Türkiyə vətəndaşı və digər dövlətlərin 66 vətəndaşı müxtəlif ağırlıq dərəcəsində yaralanmışlar.

Kamran Behbudov,
ADA-nın professoru



ARMENIAN TERROR